

ISSN-0207-4710
2012-ci il

GÖYARENÇİN

10



YOL YOLDASIM

Darıxırdım, yol yoldaşım
Kömeyimə çatdı mənim.
Dərin ağılı, kamalıyla
Ürəyimə yatdı mənim.

Onun duzlu söz-söhbəti
Körpü saldı uzun yola.
Öz-özümə dedim ki, kaş
Beləcə bir dostum ola!

Axtarıram, ələk-vələk
Eləyirəm izdihamı.
Elə bil ki, tək mən deyil,
Gəzir onu, gəzir hamı...

QASIM QASIMZADƏ

İndi onsuz darıxıram,
Həsrət sıxır ürəyimi.
Könlüm onu arzulayır
Əlli ilin dostu kimi.

Şəhər böyük, insanlar çox,
Hara atı onu külek?
Küçələri dolaşıram
Əzizini itirən tək.



Rəssam Fidan



MÜƏLLİM

Məktəbi müəllimsiz təsəvvür etmək mümkün deyil. Bu şərəfli peşə sahibləri bize yazmağı, oxumağı öyrədirler. Bilik xəzinəsinin qapılarını üzümüzə açan da müəllimlərdir. Müəllim olmasa uşaqlara kim elm, bilik öyrədə bilər?

Yer üzündə elə bir sənət sahibi yoxdur ki, ona müəllim dərs deməmiş olsun. Müəllim adı çox şərəflidir. Görkəmlı insanlar, alımlar, həkimlər, mühəndislər həmişə öz müəllimlərini minnətdarlıq duyğusu ilə xatırlamışlar. Müəllimi sevmək, ona hörmət etmək hamının borcudur.

Müəllimi bağbanla müqayisə etmək olar. Bağban körpə şitilləri becərib onları böyütdüyü kimi, müəllim də uşaqların tərbiyəsi ilə məşğul olur. O xalq xoşbəxtidir ki, onun gözəl müəllimləri var.

MÜƏLLİM

Hamımızın qəlbində
Yuva qurdı müəllim.
Nadanlardan qorudu
Ana yurdu müəllim.
Vətənin keşiyində
Sayıq durdu müəllim.
Yolumuzun üstündə
Yanan nurdu müəllim...



MÜƏLLİM QƏLƏMİ

Müəllimin qələmi
İş görməyə tələsər.
Minaaxtaran kimi
Sətirlər üstə gəzər.


Yaxşı cümle görəndə
Qanad çalan quş olur.
Hər səhv tapanda sanki
Bir minaya tuş olur.

Tez kağıza qırmızı
İşarələr düzülür.
Yaralanmış qələmdən
Elə bil qan süzülür...

R. Yusifoğlu



RAFIQ YUSIFOĞLU



UCALIQ VƏ DƏRİNLİK

Aşağıya baxıram
Zirvələrə dirmanıb.
Dağ dənizə söykənib,
Dəniz dağa sırmənib.


İnsan cuşa gələndə
Sürətlə vurur nəbzi.
Dağ – ucalıq simvolu,
Dəniz – dərinlik rəmzi.

Tanrı nələr yaradıb,
Hər tərəf tamaşadı.
Ucalıqla dərinlik
Bodrumda baş-başadı...

Aşağıya baxıram
Zirvələrə dirmanıb.
Dağ dənizə söykənib,
Dəniz dağa sırmənib.

İnsan cuşa gələndə
Sürətlə vurur nəbzi.
Dağ – ucalıq simvolu,
Dəniz – dərinlik rəmzi.

Tanrı nələr yaradıb,
Hər tərəf tamaşadı.
Ucalıqla dərinlik
Bodrumda baş-başadı...



TÜRKİYƏ NƏĞMƏLƏRİ

Gözəlliyyin divanəsi
Gözəlliyyə olmaz ögey.
Mənə yaman doğma gəlir
Bu mənzərə, bu yer, bu göy.
Ürəyimi ovsunlayıb
Qədim Bodrum, ulu Eney...

Uca dağlar ağuşunda
Cilvələnir nazlı-nazlı.
Suyu göz yaşı tək duru,
Suyu göz yaşı tək duzlu...



Görüşünə cavan gəlib,
Görüşünə uşaq gəlib.
Qocaların gözlərinə
Elə bil ki, işiq gəlib...

O, dənizdi, ancaq bir az
Göygölümə bənzəri var.
Şair niyə həsəd çəksin,
Onun da öz Xəzəri var...

Bodrum da bir Bodrumdu,
Bura könlümə yatır.
Xəzərdən günəş çıxır,
Eneydə günəş batır...

Türk oğluna zaval yox
Nə torpaqda, nə göydə.
Nə yaxşı ki, bizimdir
Xəzər kimi Eney də...

Bu Eney dənizində
Gör nə qədər ada var!
Sanki dənizdə yatan
Dəvələrdi adalar...



BODRUMDA KÜLƏK ƏSİR


Sanki bu gözəlliyyə
Olubdur külək əsir.
Ağaclar yelpik olub,
Bodrumda külək əsir...

Uca dağlar Eneyin
Köksündə bir dağ olub.
Sularının hərəsi
Bir sahilə dağılıb...

Baxışlar qudrətlidir,
Ürekleri odlayıb.
Dənizin bu tayından
O tayına adlayır...

Eneyin sahilində
Hər yan dağdı, yamacdı.
Dənizdəki adalar
Elə bil addamacdı.

Bu dağa addım çatmaz,
O dağa addım çatmaz.
Düşüb suda qərq olar –
Ağıllı addım atmaz...




EGEY SAHILLƏRİNDE

Dəniz, upuca dağlar,
Çox gözəldi yerimiz.
Günəşləndik o ki var,
Tunca döndü dərimiz.



Biz çimirik Eneydə
Səhərdən axşamacan.
Özüm də mat qalmışam,
Yetişdi axşam haçan?!

Bu su necə duzlu,
Bu su necə təmizdi!
Günəş həmin günəşdi,
Dəniz ayrı dənizdi...



EGEYDİ BU, EGEYDİ...

Eneydi bu, Eneydi,
Elə bilmə ögeydi.
Eneydi bu, Eneydi,
Suyunun rəngi göydü.
Külək əsdi, əyninə
Ağ qırçılı don geydi.
Eneydi bu, Eneydi,
Dağların arasına
Düşən bir parça göydü...



XƏZƏR – EGEY

Min şükür yaradana,
Gah yerdəyəm, gah göydə.
Tezdən Xəzərdə çımdım,
Axşam isə Eneydə.

Bir əlim bu dənizdə,
Bir əlim o dənizdə.
Doğmadı bu dəniz də,
Doğmadı o dəniz də.

Mən Xəzərdən Eneyə
Bol-bol salam apardım.
Dəniz riqqətə geldi,
Cilvələndi, qabardı.

Öpdü yanaqlarından,
Aldı məni qoynuna.
Məhəbbətlə dolandı
Dalğa qollar boynuma...

DAĞLAR, DƏNİZLƏR

Türkiyəni gəzirəm,
Ürəyim, gözüm gülür.
Qəlbimdən sevgi daşır,
Dilimdə sözüm gülür...

Oy nə qədər dəniz var,
Oy nə qədər ada var!
Durub heyrətlə baxır
Gələn qərib adamlar.

Bu qədər dağ olmasa,
Bu qədər dağı olar.
Bu elə kəc baxanlar
Doğma yox, yağı olar.

Gəzəndə İstanbulu
Bir an nəfəs dərmərəm.
Bir yanda Qara dəniz,
Bir yanında Mərmərə...

O Aralıq dənizi,
Bu yaraşlıq Eney.
Burdakı gözəlliye
Heyran olubdu yer, göy...

Bu qədər dənizin də
Bu qədər dağı olar.
Bu elə kəc baxanlar
Doğma yox, yağı olar.

Onsuz da lüzum yoxdu
Kükreməyə, daşmağa.
Dənizin gücü çatmaz
Bu dağları aşmağa...



CONNİ RODARİ

"GÖYƏRCİN"İN
SOVQATI

BİR VƏ YEDDİ

Mən bir uşaq tanıydım: o, eyni zamanda yeddi uşaqa bərabər idi. O, Rimdə yaşayırırdı, adı da Paola idi, atası da konduktor işləyirdi. O həm də Parisdə yaşayırırdı. Adı Jan idi, atası da maşın zavodunda işləyirdi. O həm də Berlində yaşayırırdı, burada onu Kurt deyə çağırırdılar. Atası violonçel çalan idi. O həm də Moskvada yaşayırırdı, Qaqrın kimi onun da adı Yuri idi. Atası bənnalıq edirdi və həm də riyaziyyatı öyrənirdi. O həm də Nyu-Yorkda yaşayırırdı, onu Cimmi çağırırdılar, atası benzin dükanının sahibi idi.

Mən neçə nəfər haqqında danışdım? Beş nəfər haqqında. İkişi çatışdır, eləmi?

Onlardan biri Çjou adlanırdı. Şanxayda yaşayırırdı. Atası balıqçı idi. Axırıncı uşaqın isə adı Pablo idi, Buenos-Ayresdə yaşayırırdı,

atası da rəngsaz idi.

Paola, Jan, Kurt, Yuri, Cimmi, Çjou və Pablo – bu yeddi uşaq bir-birinə çox oxşayırdı. Hamisının səkkiz yaşı vardı. Onlar oxumağı, yazmağı, sükandan tutmadan velosiped sürməyi bacarırdılar.

Paolanın saçları qara idi. Jannın sarışın saçları işildiyirdi. Kurtunku şabalıd rəngə çalırdı. Buna baxmayaraq onlar eyni uşaq idilər. Yurinin dərişi ağ, Çjoununku sarı idi. Amma onlar da eyni uşaq idilər. Pablo kinoya gedirdi. O, ispan dilində, Cimmi isə ingilis dilində filmə baxırdı. Amma onlar da eyni uşaq idilər. Onların hamısı eyni dildə gülürdülər.

İndi bu yeddi uşaq böyümüşdü və bir-birinə qarşı vuruşmaq istəmirdilər. Çünkü onlar yeddi nəfər olsalar da, yenə eyni insandırlar.

"Göyərcin" 1964, № 3.



ƏZİZ MUSA

MƏNİM DİLİM

Azərbaycan dilimiz,
Həm şirindi, həm əziz.
Anamızın dilidi,
Onu çox sevirkibiz.

Azərbaycan deyəndə,
Biz qalxırıq ayağa.
Himnimiz səslənəndə
Qəlbimiz dönür dağa.

Azərbaycan adlanır,
Vətənimiz, elimiz.
Şərəflidir, uludur,
Bizim doğma dilimiz.

MÜƏLLİM

Anam, Vətənim kimi,
Mən səni çox sevirəm.
Ey əziz müəllimim,
Sənə sağ ol deyirəm.

Sən bir parlaq günəşsə
Yoluma nur saçırsan.
Tutub əllərimizdən,
Zirvəyə yol açırsan.

Minnətdaram mən sənə,
Sənə borcluyam hər an.
Çəkdiyin əziyyəti
Unutmaram heç zaman.

VƏTƏN

Sənsən qolum, qanadım.
Sənsən şirin həyatım,
Ocağım, közüm Vətən.

Gözəldir hər qarışın
Puzulmaz bir naxışın.
Gözəldir dağın, daşın,
Yaylağım, düzüm Vətən.

Doğma yurdum-yuvamsan,
Odum, suyun, havamsan.
Öz elimsən, obamsan,
Hər nəgməm, sözüm Vətən!

Rəssam
 İlqar



DOVSAN VƏ ÇAQQAL

Mankan (Afrika) nağılı

Dovşanın bir ağ papağı var idi. Bu papağı ona atası tikmişdi. Ancaq dovşancıgaz bu papağı başında çox gəzdirə bilmədi. Ağ papağı görən çaqqal onu dovşanın başından götürdü. Dovşan nə qədər yalvardısa da, tülkü onun papağını qaytarmadı. Dovşan ağlaya-ağlaya evlərinə getdi və and içdi ki, çaqqaldan intiqam alacaq.

Bir dəfə dovşan meşədə həmin çaqqala rast gələndə şirin dilini işə salıb dedi:

-Çaqqal qardaş, mən meşədə bir ağaç yeri bilirom, koğuşu balla doludur.

Gedək kömək elə, balı oradan çıxaraq. Bal sözünü eşidən kimi çaqqalın ağızı sulandı. Dovşana dedi ki, tez elə, o ağacın yerini mənə göstər.

Dovşan çaqqalı arıların yaşadığı ağacın yanına gətirdi. Hündürdə olan koğuşu göstərib dedi ki, mən nə qədər eləyirəmsə, koğuşa çıxa bilmirəm. Çaqqal lovğa-lovğa dedi:

-İndi mən çıxaram.

O, bir neçə dəfə tullansa da, bir şey alınmadı. Nəhayət, axırıncı dəfə pəncəsi ilə koğuşun qıraqından yapışa bildi. Dovşan onu qızışdırıldı:

-Çaqqal qardaş, qalx içəri gir, qalx içəri gir.

Çaqqal özünü birtəhər koğuşun içən salmışdı ki, arılar onun üstünə cumdular. O qədər sancılar ki, çaqqalın başı, bədəni şişdi. O, nə qədər çalışırsa da, şişmiş başını koğuşdan çıxara bilmədi. Dovşan ona məsləhət verdi:

-Çaqqal qardaş, balla dolu şanları qoparıb aşağı at ki, yerin gen olsun.

Söz çaqqalın ağlına batdı. Dovşan onun yerə atdığı bal dolu şanları öz yuvasına daşıdı. Sonra özü ilə böyük bir təbil tapıb gətirdi. Onu bərkədən döyüb qışkırdı:

-Çaqqal qardaş, qaç, ovçular gəlir. Oyu sözünü və təbilin səsini eşidən

Rəssam
Afər

çaqqal özünü koğuşdan bayırə atıb qaçıdı. Ancaq onun başının dəriSİYRİLIB ağacın dibinə düşmüşdü.

Dovşan həmin dərini götürüb atasının yanına apardı. Atası həmin qara çaqqal başının dərisindən oğluna papaq tikdi.

Aradan bir müddət keçdi. Çaqqal dovşanla rastlaşanda onun başındaki qara papağı görüb soruşdu:

-Dovşan, bu papağı hardan almışan?

Dovşan dedi:

-Bu papaq sənin başının dərisindən tikilib.

Çaqqal dedi:

-Madam ki, bu papaq mənim başımın dəriSINDƏNDİR, onu mənə ver.

Dovşan papağı vermək istəməyəndə çaqqal onu tutub almaq istədi.

Dovşan qaçıdı, çaqqal da onun dalınca. Elə o vaxtdan çaqqallar harda dovşan görülərsə, onu tutmağa çalışırlar

Tərcümə edib işləyəni: R.Y.Əliyev

